

Azərbaycan bu gün dünyada ciddi narahatlıq doğuran hadisələr, kəskin, ziddiyətli dəyərkliklər fonunda qlobal öhdəliklərə, sülhə, əmin-amanlığa, humanizm dəyərlərinə sadıqlılığını nümayiş etdirir, sülh və təhlükəsizliyin gerçəkləşdirilməsi istiqamətində çevik, konstruktiv siyaset yürüdür. Bütün bu səylər isə dünyada yüksək dəyərləndirilir, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.

Azərbaycanın uğurlarının diqqət mərkəzində olması ayrı-ayrı dövlət və hökumət başçıları tərəfindən Prezident İlham Əliyevə ünvanlanan məktublardan, dövlətimizin başçısı ilə aparılan telefon danışıqlarından, respublikamıza səfər edən rəsmi şəxslərin səhbətlərindən də aydın görünür. Bütün bunlar, eyni zamanda, Azərbaycanın regionda yaratdığı reallıqların qlobal məqyasda qəbul olunduğundan, ölkəmizin suveren hüquqla-

tekmil sülh təklifində bu məsələ daha çox diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən son Brüssel görüşünü xatırladaraq deyib: "Səylərinə, bizə çox mühüm məsələləri müzakirə etmək və normallaşma prosesinin başlangıcı ilə bağlı razılığa gəlmək imkanı

bu sahədə heç bu işin texniki-iqtisadi esaslandırılmasına başlamadığını da təessüfle bildirib.

Dövlətimizin başçısı görüşdə Zəngəzur dəhlizindən keçəcək magistrallı yolla bağlı isə deyib: "Avtomobil yoluna gəldikdə, Azərbaycan tərəfindən fəal tikinti işləri gedir və yolun böyük hissəsi artıq inşa olunub. Biz, həmçinin ümidi edirik, yəqin ki, növbəti ilin sonuna kimi avtomagistralları Ermənistan sərhədində çatdıracaq. Lakin təessüf ki, Brüssel görüşü zamanı Ermənistanın baş naziri coğrafi koordinatları qeyd etməmişdir. Men fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüşdə bu məsələni qaldırdım, lakin cavab olmadı. Aprelin 6-də mən yenidən yolun coğrafi koordinatlarının təqdim edilməsini istədim, lakin cavab olmadı. Ümidi varam ki, tezliklə onu əldə edəcəyik".

Azərbaycan Prezidenti İlham Əliyevin



# Azərbaycanın sülh siyaseti dünyada yüksək dəyərləndirilir

rına hörmət bəsləniləndiindən, həmçinin Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması, davamlı sülhün əldə olunması prosesine mövcud gerçəkliliklər çərçivəsindən yanaşıldığından xəbər verir.

Bura diqqətçəkən bir məqam da odur ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan reallığı dəyərləndiren nüfuzlu beynəlxalq qurumların, məsələn, Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksələn xətə inkişaf edir. Qurum dövlətimizin başçısı İlham Əliyevin regional liderliyinə müsbət yanaşır və ölkə rəhbəri ilə yaxın temaslarını getdikcə gücləndirməkə Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqrər olunmasına ciddi səy göstərir. Bu il aprelin 6-də yaranan yeni format – "Brüssel sülh gündəliyi" də bunun parlaq ifadəsidir. Xatırladıq ki, Brüsselde keçirilən üçtərəfli görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması ve bununla əlaqədar işçi qrupun yaradılması xüsusi diqqət çəkir.

Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət teklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Eyni zamanda, sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyünün qorunmasıdır. Artıq tərəflərin biri-birinin ərazi bütövlüyünü tanımaq və dəstəkləmək istekləri aydın nəzərə çarpır. Bir sözə, Azərbaycanın

verən ab-hava yaratlığına görə Prezident Şəhriyar Məsələ minnətdarlığımı çatdırmağı sizdən xahiş edirəm. Düşünürəm ki, bu, başlanğıc nöqtəsi idi. Çünkü biz sərhəd üzrə komissiyaların və eyni zamanda, sülh sazişi üzrə işçi qruplarının yaradılması barədə razılığa geldik. Biz bununla bağlı əvvəller də danışırıq və bildiyiniz kimi, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Azərbaycanın mövqeyi həmişə ondan ibarət idi ki, biz sülh sazişi ilə bağlı danışqlara başlamalıyıq. Hesab edirəm ki, rəsmi başlanğıc nöqtəsi aprelin 6-da Brüsselde baş tutdu. O vaxtdan bəri biz işləyirdik, Xarici İşlər Nazirliyi çalışırı və mənim administrasiyam sizin komandanızla temasda idi və biz razılaşdırılmış kimi, başlamaya hazırlıq. Hesab edirəm ki, bu irəliliyi dəvam etdirməyim və hər iki tərəfin razılaşmala riayət etməsi mühüm əhəmiyyət kəsb edir".

Dövlətimizin başçısı səhbətində Toivo Klaara Ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan mühüm məsələlərdən sayılan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması məsələsinin zəruriliyini də xatırladıb. Ölkə rəhbəri Azərbaycanın respublikamızın ərazisindən keçən dəmir yoluğun 100 kilometriyinin artıq 60 kilometrlik hissənin tikildiyini və bu prosesin gələn il tamamlanacağıının nəzərdə tutulduğunu xatırladıb. Eyni zamanda, Ermənistanın

Zəngəzur dəhlizi ilə bağlı bu qısa məlumatı ölkə rəhbərinin bölgədə sülhün, əmin-amanlığın yaradılmasına necə önem verməsinin göstəricisidir.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar isə səhbətində Avropa İttifaqı Şurasının Prezidenti Şəhriyar Məsələnin bölgədə sülh prosesini dəstəklədiyini xatırladaraq, Brüsseldəki görüşdə razılaşdırılmış məsələlərin həyata keçirilməsi və dəvam etdirilməsinin təmin olunması üzərində bundan sonra da işləməyin zəruriliyini bildirib.

Yeri gəlmışkən, Azərbaycanın sülh təklifləri inдиyədək dünya ölkələri tərəfindən de yüksək dəyərləndirilir. Məsələn, Albaniya ATƏT-in sədri və hazırda BMT Tehlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkəmizin tarixi hüquqlarını dəstəkləyəcəyini və bunu dəvam etdirəcəyini vurğulayıb. Bir müddət bundan əvvəl bu ölkənin Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bununa bağlı deyib:

"Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddəli əməkdaşlığı yönəlmış olduqca nümunəvi səylərinizi alqışlayırıq".

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovla Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İgor Xovayev ilə aprelin 25-də keçirilən görüşdə Azərbaycan və

Ermənistən arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar üzrə fikir mübadiləsi aparılıb. Görüşdə İgor Xovayev tərəfindən Ermənistan–Azərbaycan arasında gələcək sülh müqaviləsinin işlənilər hazırlanması, bütün kommunikasiya xətlərinin açılması və sərhədlərin delimitasiyası prosesinin başlanması sahəsində mövcud vəziyyətə toxunularaq, Rusiya Federasiyasının da vurğulanan bütün istiqamətlər üzrə irəliliyişin əldə edilməsini dəstəklədiyi diqqətə çatdırılıb.

Bu görüşdən iki gün sonra, aprelin 27-də Ceyhun Bayramovun Azərbaycanda rəsmi sefərə olan Gürçüstan Xarici İşlər naziri İlyia Darçiaşvili ilə görüşündə də qonşu ölkənin rəsmisi respublikamızın Ermənistanla sülhün əldə edilməsi səylərinə alqışladığını və öz növbəsində, Gürcüstanın bu prosesi dəstəklədiyini ifadə edib.

Bu məqamda Azərbaycanın Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqrər olunmasına göstərdiyi səyin, Ermənistanla əldə olunan razılaşmaların dünya mətbuatında da təqdir edildiyini diqqətə çatdırmaq istərdik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselle səfəri, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə keçirdiyi görüşlər, əldə olunan razılaşmalarla bağlı dünya mətbuatında dərc olunan məlumatlarda Avropa İttifaqı Şurasının Prezidenti Şəhriyar Məsələ istinadla üçtərəfli

görüşün çox səmərəli keçdiyi qeyd olunur. Bu müzakirələrdə etimadyaratma və digər müsbət səylərin dəstəklənməsi istiqamətində mühüm irəliliyişlər əldə edildiyi bildirilir. İnformasiyalarda Şəhriyar Məsələnin "Biz hamımız birlikdə sülh danışığı" üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri hell etməyə qərar vermişik" fikri xüsusi vurgulanır.

Qardaş Türkiyənin Anadolu Agentliyi, "TGRT Haber", "TRT Haber", "Haber Global" televiziyonları, "Yeni şafak", "Akşam" qəzetləri və digər media qurumlarının informasiyalarında isə Brüssel görüşünün Azərbaycanın maraqlarına uyğun, bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin edilməsi istiqamətində atılmış növbəti önemli adımların olduğunu diqqətə çatdırılıb.

Almanıyanın "dpa" agentliyi, "Frankfurter Allgemeine Zeitung" və "Süddeutsche Zeitung" qəzetləri, "tagesschau.de", "deutschlandfunk.de", "spiegel.de" və "stern.de" xəbər portallarında dərc edilən İnformasiyalarda Avropa İttifaqının iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətindəki səylərindən bəhs olunur, Şəhriyar Məsələnin tərəflər arasında əldə edilən razılığın "düzgün istiqamətdə atılan addım olduğunu" sözləri xatırladılır.

Qeyd edək ki, Avropa İttifaqının Xarici İşlər siyaset və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrelli rəsmi təqdimat hesabında etdiyi paylaşımında bildirib ki, dəvamlı sülh, sabit və təhlükəsiz

Cənubi Qafqaz istiqamətində çalışmaq üçün Ermənistan və Azərbaycan arasında mühüm səylər və irəliliyiş əldə olunub. "Mövcud geosiyasi kontekstdə münaqışlərin diplomatik həll yollarını tapmaq həmisəkindən daha vacibdir", – deyə Cozep Borrell qeyd edib.

Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri ölkəmizin Vətən müharibəsində parlaq qələbə nəticəsində işğaldan azad edilən ərazilərinin respublikanın ümumi iqtisadiyyatına reinteqrasiyasına, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarının faydalananmasına nail olmaqdır. Bu isə yaxın gələcəkdə regionda təhlükəsizliyin, sabitliyin, rifikasi və qarşılıqlı faydalı əməkdaşlığın formallaşmasını, eləcə də Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın bölgə iqtisadiyyatının ümumi arxitekturasının müəyyənləşdirilməsini reallaşdırmaq deməkdir.

Bütün bunlar Azərbaycanın dünyada nə qədər sülhsevər bir ölkə olduğunu bir daha nümayiş etdirir. Beləliklə, Azərbaycan bölgədə dəvamlı sülh və sabitliyin yaranmasına üçün təkcə təşəbbüsə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Respublikamız hazırda da bu istiqamətdə real addımlar atır və bölgənin yeni əməkdaşlıq formalarının yaradılması məqsədilə infrastruktur layihələrinin icrasını sürətləndirir.

Vaqif BAYRAMOV,  
"Xalq qəzeti"